

ƏLİ NƏZMİNİN SOVET DÖVRÜ SATIRİK ŞEİRLƏRİ SOSREALİZM KONTEKSTİNDƏ

Açar sözər: Əli Nəzmi, satirik şeir, "Molla Nasreddin", sosrealizm

Key words: Ali Nazmi, satirical poem, "Molla Nasreddin", sosrealism

Ключевые слова: Али Назми, сатирическое стихотворение, "Молла Насреддин", соцреализм

Satiranı inkişaf etdirənlərdən biri də Əli Nəzmi olmuşdur. Əli Nəzmi həm də Sabirlə yaradıcılığı eyni başlayan, eyni bulağın gözündən ("Molla Nasreddin") su içən və onunla qoşa addimlayan şairlərdəndir. Hətta, belə demək mümkünsə, onların satirik şeirlərinin problematikası bərabər səviyyədə ortaya çıxmış, satirada aktuelləq qazanmış və birgə addimlaşmışdır. Ancaq Sabirdən fərqli olaraq, ən qatı və sadıq Mollanəsreddinlərdən biri Əli Nəzmi yeni-sosrealizm mərhələsində yazıb-yaratmağa məcbur olmuşdur. XX əsrin əvvəllərində ictimai həyat dalğasının çalxalandığı bir dövrdə Sabirlə qoşa yazıb-yaradan Ə.Nəzmi indi tamamilə başqa bir ictimai kontekstdə fəaliyyət göstərməli olur. Bütöv bir Şərq istibdadi, qaranlığı və ictimai təfəkkürə qarşı satirik şeirləri ilə döyüşa giron şairin satirik mövzü və problematikası dəyişməyə mahkum olmuşdur. Doğrudur, yeni dövrdə Ə.Nəzminin əsərləri mövzü və problematika baxımından çatılık çəksə də, satirasının tabiiyi, sənətkarlılığı cəhətdən "Molla Nəsreddin" ədəbi məktəbinin yolunu inamlı davam etdirirdi. Lakin indi başqa tarixi şəraitdə və başqa şərtlərlə. Belə ki, 20-ci illərdə cəmiyyətin yeni bir ictimai-siyasi formasiyaya qədəm qoyması ədəbiyyata təsirsiz otuşmədi. Hər şeydən əvvəl, satirik pafos zəiflədi, satirik ifşanın hədfləri dəyişikliyə məruz qaldı. Əsrin əvvəllərində yüksələn xətt üzrə inkişaf edən satirik poeziya özünün tanəzzül dövrünü yaşamalı oldu. Hətta "Molla Nasreddin" kimi satirik jurnalın 20-ci illərdə fəaliyyəti dövründə belə, satirik pafos əvvəlki məşhurluğunu bərpə edə bilmədi. Bunun da müəyyən səbəbləri vardı. Çünkü satiranın inkişafı yalnız ədəbi proseslə bağlı deyildi, həm də mövcud ictimai-siyasi şərtlərdən də asılı olurdu. Məşhur rus tənqidçisi V.Belinski belə bir fikrində tamamilə haqlı idi ki: "Satiranın yaranması bir hadisə olaraq yalnız incəsənətə, poeziyaya aid deyil, daha çox cəmiyyətin tarixinə addır" [1, s.18].

Bu mənada Ə.Nəzminin, 20-ci əsrdə iki dövrün, tarixi şəraitin izlərini görmək mümkündür. Əgər M.Ə.Sabir vaxtsız vəfatı səbəbindən yeni dövrdə yazib-yarada bilmədisə, onun müasiri Ə.Nəzmi yeni tarixi şəraitdə satiranı inkişaf etdirənlərdən oldu. Məlumudur ki, Ə.Nəzmi də M.Ə.Sabirlə eyni dövrdə yaradıcılığı başlamış, eyni mövzü və problematika üzrə satirik şeirlər yazmışdır. Onların bu mövzü oxşarlığı dövrün, zamanın şərtlərindən irəli gəldi. Zalim və amansız bayilar, mövhumat, cəhalət, təhsilsizlik, qadın hüquqsuzluğu, mülkədarlar, varlılar, tacirlər, çar zülmü, İran şahları, Türkiyə sultanları və s. bu dövrün satirik şeirlərinin başlıca mövzularından olurdu. Cəmiyyətdəki mövcud eybəcərlikləri Sabirlə birlikdə Ə.Nəzminin də tənqid etməsi, əslində Sabirə mənəvi dayaq kimi dəyərləndirilə bilərdi. Akademik M.İbrahimov bu tandemın satiradakı uğuru haqqda yazarıldı: "Mollanəsreddinçi"lərə məxsus qüdrətli ictimai satiranın əsas yaradıcıları, mənəvi estetik başçıları olan Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir Əli.Nəzminin ədəbi yaradıcılığına istiqamət vermiş, onun istedadının parlamasında böyük rol oynamışdır. O da olmaz ustadları kimi is-

tedadını xalqın xidmətinə, onun zülməndən, qaranlıq və ədalətsiz həyat şəraitindən qurtarmasına, yeni həyat uğrunda mübahizəsinə həsr etmişdi" [2, s.376].

1922-ci ildə "Molla Nəsrəddin" Bakıda yenidən nəşr edilərək Ə.Nəzmi ilə əlaqə yarada bilməmişdi. Ona görə də jurnal ilk saylarının birində bələ bir elan vermişdi: "Neçə il ayrı düssəndən sonra yada salınq yoldaşımız və ikinci Sabirimiz Kefsizi (Məşədi Sijimqulunu), harada olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tutu bilmədik. Ümidvarıq ki, tez vaxtida öz lətfatlı şeirləri ilə məcmuəmizini zinatlıdırıracakdır" [3, 1922, №2, s.8]. Doğrudan da bələ olur; tez bir zamanda Ə.Nəzmi "Molla Nəsrəddin" in satırına ənənələrinə sadıq qalaraq asas mülliiflərindən biri olur və jurnal bağlanana qədər redaksiyada çalışır. Cən qisa bir zamanda dövrün gerçəkliliklərini satır güzgüsündə əks etdirən şairin, demək olar ki, jurnalın hər iki-üç sayından bir şeirləri dərc edildi. Ə.Nəzminin ham da sovet dövründə satırı şeirlər kitabı dərc edilən ilk şeirlərimizdəndər. Sovet dövründə M.Ə.Sabirin yanaşı, həm də müasir mövzuda yازan Ə.Nəzminin şeirlər kitabı naşr edilib [4, 5, 6, 7]. Onun bir-birinin ardında "Sijimqulunama" (1927), "Bəlkə bu yaxşı oldu" (1930, 42), "Üç məşədi" (1935), "Satır məmərləri" (1945) kitabları naşr edilmişdir. Satirin qarşısına qeyri-rəsmi embargo qoyulmuş bir sistemdə şairin satırı şeirlərinin davamlı olaraq naşrı onun yaradıcılığının müasirlik döygüsündən irəli galidir. Əsirin avvalorundan satırın yaradıcılığını davam etdirən sair camiyyəti məşgül edən problemləri darindən duyur, xalq həyatı və məsiətini satır güzgüsündə realılıqla göstərə bilirdi. Sovet camiyyətində əsir Ə.Nəzmi həm felyetonları, həm də satırı şeirlərindən camiyyətdə mövcud olan qüsurları tənqid obyekti edə bilirdi. Təkcə jurnalın 1927-ci il sayına nəzar yetirmək kifayətdir ki, Ə.Nəzminin satırı yaradıcılığının miqyasını tasavvür edənilər. Onun "qazıt" (№5), "Cəza" (№6), "Orucluq" (№10), "İki dünya" (№11), "Qismat iması" (№12), "Məznun-məznun" (13), "Naz" (14), "Çoban var" (16), "Valazzalin" (18), "Qabil həkim" (19), "İsmə ifham" (21), "Qiymət" (22), "Böyük şücaat" (24), "Rəhəmat" (27), "Zövci-axır" (29), "Keçəllik" (33), "Haram olsun biza" (36), "Kütübxana" (38), "Ta, nə var" (39), "Tiflisdən" (48), "Qoymayıñ" (49), "Tünbətün" (52) və s. onlarla satırı şeirlərində yeni obrazlar yaradılmış, hadisə tənqid hədəfi edilmişdir. Bu şeirlər mövzu və problematika baxımından müxtəlif olmuşla yanaşı, içtimai tutum baxımından da zəngindir. Ə.Nəzminin şeirləri, əsasən, "Kefsiz", bəzən da "Sijimqul" imzası ilə jurnalın bəzən 2-ci, bəzən isə 3-cü səhifəsində dərc edilmişdir. Nadir hallarda onun şeirləri jurnalın 5, ya 6-ci səhifəsində yer almışdır. Ə.Nəzminin satırı şeirlərinin jurnalın əvvəlki səhifələrində yer almazı, hər şeydən əvvəl, şeirlərin aktuallığı ilə bağlı idi. Bəs ki, jurnalın üz qəbiğində bir karikatura, 2-ci səhifəsində redaksiyani təmsil edən baş məqələ-felyeton, 3-cü səhifədə isə bir yaxşı satırı şeirlərdən biri yer alırdı. Bəzən satırı şeirlər baş məqələ-felyeton arasında məzmunca bir bağlılıq da olurdu. Ə.Nəzminin şeirlərinin bir çoxu "Balaca felyeton" adı ilə getmişdir. Bu şeirlərin məzmununda felyetonculuq başlıca yer tuturdu. Bu cür şeirlərə, əsasən, hər hansı bir obyektin ünvanı da məlumat olurdu. Bəzən də Ə.Nəzmi şeirlərinin əvvəlində "Balaca felyeton" başlığında, sonra kiçik bir izahat verilir, omdan sonra isə şeir təqdim edilir. "Molla Nəsrəddin" jurnalının 1927-ci il 6-ci sayında "Kənd" adlı baş məqələ verilmişdir. Məqaləyə Sabirin "Bilməm na görüb dübizim oğlan oxumaqdən" səti epigraf götürülmüşdi. "Molla Nəsrəddin" imzası ilə dərc edilmiş felyetonda Sabirin "Bilməm na görüb dübizim oğlan oxumaqdən, Dəng oldu qulağım" şeirlərinin takrir verilmişden sonra "Mən da deyirəm: bilməm na görüb dübizim hökumət OXUTMAQDAN. Bu nədir? Türk mamalının buraxılışı, bu nadir-türk farmaseft (əczaçı)larının buraxılışı. İndi da türklərdən diş həkimləri hazırlamaq üçün texnikum düzüldürələr. Mən da oraya getmişdim. Qariba-qaribə məkinlər, dəstəgahlar, yuxuda da görmədiyimiz diş tibbi mayşatacı... Xülasa...bu qədər üzün danışmaqdən məqsəd tək bittə məsələni indidən ortaliga qoyub, onu həll etməkdir, yoxsa bu qədər təlimxanalar öz qaydasına və bunnardan axırdı əla gələn nəticədə öz qaydasına və illə sən bu qədər zəhmət ki çəkirsən və bu qədər haqq-sayı ki, qoysursa, axırdı bir də baxıb görürən ki, bunlar hamisi hədr iması" [8, 1927, №6, s.2].

Felyetonda bu qədər "mamalə" in təhsili tamamı edib diplomlarını ciblərinə qoyub, şəhərdə qalmalar, kəndlərə getməmələri tənqid olunur. Felyetonda şura hökumətinin onları oxudub ərsəyə getirmələrindən əsas məqsədin rayonlarda, kəndlərdə işləməsi və kənd əhlinin dadına çətmələri ol-

ANAS

Institute of Literature named Nizami Ganjavi
Azerbaijan Literary Studies, 2019, № 1

məsi və yanız bu zaman çəkilən zəhmətlərin hədr getnməməsi xatırlıdır. Bundan sonra isə Ə.Nəzminin "Cəza" şeiri verilir. Şeirin avvalında isə "Balaca felyeton" başlığı altında bələ bir qeyd verilir: "Qarğabazar (Qaryagin) kəndində Yapon Eyyazov adlı bir köhnə qoçu arvadları və qızları kəndə açılmış savad kursunu qoymayırla və "Hökumət bizdən nə istəyir. Arvad bizimdir, oxutmurquq", – deyir", – qeydi verilməsdir. "Cəza" şeirində həmisi mövzü davam edirilərək elm dəlincə gedən qadınlara cəza verilməsi ilə öyünən satırıq tip ifşa olunur:

Arvadlar elmlənsin, olman buna riza man.
Kim kursa getsə verrəm, vallah ona cəza man.

Məktəb üzü görübdür hanki zaman bizim kənd?
Sura galondon oldu zahr ağzımızdakı qand.
Keçmər işə taqalüb, təshid, hiylalar, fənd.
Arvadı öldürdəm, etdikdə iştıza man,
Arvadlar elmlənsin, olman buna riza man [3, 1927, №6, s.3].

Ə.Nəzminin "İşiq" (№6), "Qismat iması" (№12), "Məznun-məznun" (№13), "Çoban var" (№16), "Vəlazzalin" (№18) və s. satırı şeirlərində felyetonluq başlıca yer tutur. Bununla belə, sair bu şeirlərdə hər hansı konkret bir hadisə, şəxslə bağlı yazmasına rəqəmən, satır tipi ümumiləşdirə bilir. "Məznun-məznun" şeirlərdə bəzi ziyanlıların kitabxananan istifadə üçün götürüldükən kitabları geri qaytarmanın, hətta bəzilərinin kitabxana bibitindən ibarət evlərində kitabxana düzəltmələrinin satırı tənqid hədəfi edir. Əsılinda isə şeirdə camiyyəti məşgül edən aktual bir problem satırı dilla ifşa olunur. Şair yolunu kitabxanalardan birinə salır və qarşılaşdığı mənzərəni təsvir edir:

Dün yolum düşdü kütübxanaya məcnun-məcnun.
Gördüm ol datırəyi həp dolu məznun-məznun.

Düşmüs idı oraya bir da keçən il güzərim,
Bir sevinc ilə açılmışdı havalarda parım,
Uğmaca istardım o gün qalmamış idı kadərim
Məndə bir naş ya yaratmışdı o gündü safrım
Dönmüş idim o məkəndən mənnun-mənnun [3, 1927, №6, s.3].

Sair əvvəl gördüyü kitabxananın zəngin, "dürüldürlü" kitabları dulu olduğunu, lakin indi başqa bir mənzərə ilə qarşılaşdığını təsvir edir. Kitabxananın nədən bu vəziyyət döyüdünü, ziyanlıların "nur aldığı" bu elm ocağının bu vəziyyət döyüdünü sual etdiyə, kitabxana dil açıb bunları deyir:

Mən dedi: köksülmən açdım kraxmallılar,
Qiymadım galmaların elm yolunda avara.
"Həpsi ovladı vətəndir dedim" etməz ki, para,
Vurdı bəziləri bu sinama yüzlərə yara,
Çaldılar xeyli kitabları malun-malun.

.Söyləyirmiş biri bir yerde faxarala dünən,
Ki aşırımlı, iki ildə kitab allıyaçın.
Var inanmazdım iki üç üç ayaklı kasğan,
Qoşılıbmış, bu gün öyrədi moni "Alom-i-fan"
İndi mən nezəmə çəkim, san oxu məznun-məznun.
Dün yolum düşdü kütübxanaya məcnun-məcnun [3, 1927, №6, s.3].

Kitabxana mövzusunu şair "Kütübxana" (№38) şeirində də davam etdirir. Şair burada Lanka-
anda olan bir kitabxanadan danışır, onun kitablarını söylemədiyi, "cild-cild kitabları" "yera
ərilib qaldığı", onların "mışıl-mışıl" yadigarlığını bildirir. Lakin qapısından asılan "paslı zor" qiflin
inu istifadəsiz qovduları, müdirinin bəş vazifə daşıdıǵına diqqət çekir.

Ə. Nəzminin bəzi şeirlərində isə mollalar, ruhanılar, oruçluq hadisəsi təqnid edilirdi. Bu mövzu ya problematika jurnalın yarınmasından sonra başlıca yer tutduğundan sovet dövründə da prioritet istiqamət taşķıl edirdi. Doğrudur, bu şeirlərdə satirik ifşa üçün müsəvər içtimai motivlər da var idi, lakin ümumi götürüldükda, bu cür amillərin təqnidində ideoloji yönəldirmələrin da rolu az olmurdu. "Rahmat" (№27), "Haram olsun biza" (№36), "Ta-nu var" (№39), "Qoymayın" (№49), "Rəcəb" (1928, №1), "İmtiyaz" (1928, №3) və s. şeirlərindən daha çox mollalar, ruhanılar, oruçluq təqnid edilirdi. Doğrudur, bu şeirlər sənətkarlıq baxımından əhəmiyyətini qoruyub saxlayır. Bu şeirlər Sabir ruhunu, satirik pafosunu yaşadır, hələ də ayrı-ayrı yerlərdə "öz hakimiyyətini" göstərən din adından istifadə edən ruhanıların, seyxələrin cəmiyyətdəki nüfuzunu qızılırlırdı. Lakin Ə. Nəzminin satirik poeziyasında yeni cəmiyyət problemləri satirik ifşa hadaflarına da geniş yer verilirdi. Bu şeirlər satirik ruhu, qüvvəti realizmi, hələ haqqıqtını da dərəcə satirik dillə təsviri ilə yadda qalır. Sınıf ziddiyətlərin tuğyan etdiyi bir dövrdə bu cür təqnidi pafosun yer aldığı şeirlərin yazılması da səairəndə böyük casarət tələb edirdi. Şair dına qarşı boykın bir bolşevik cabhəsinin açıldığı zamanda, daha çox dina zərbələrin dindarlar tərəfindən endirildiyinə diqqət yönəldir və təqnidlərinə da bula istiqamətdə qururdu. Bundan xoş gəlmeyən mollalar, ruhanılar isə əvvəlki kimi yenə də "Molla Nəsrəddin"i baykat etməyə çağırırdılar. "Molla Nəsrəddin"in 46-ci sayında karikaturlar getmiş İmam-Müseyi Kazimi da "bazar əsnafı və yarimziyalıları" jurnalda etiraz etməyə çağırırdı. "Qoymayın" şeirlərində mollanıñ dilindən deyildi.

*Qoymayın ay kişiler, Molla azibdir izini,
Saplayır qalbimizə gündə bu mürkər "bizini".*

Dini, imani, yolu, məzhabı yox, məsləki yox!
 Tay buna, haqqı atanlar arasından, təki yox!
 Dına endirdiyi zor zərbəyə ölçü, çəki yox!
 Bükənməmiş birca yol Allah qabağında dizini,
 Saplıvr qəlbimizə gündə bu münkir, "hızır" ni

*Almayın, boykot edin, birçə dənə jurnalını
Axtarın, düşsə əla-yolmayın saqqalını
Salın əmməsini boyynuna, yırıq şalını
Sindirin qarınını vurdüğü dik mahmızını
Qoymayan, ay kışları! Molla azibdər izini [3. 1927, №49 s. 21]*

Ə.Nəzminin 20-ci illərdə dərc edilən satirik şeirləri mövzuya və problematika cəhətdən zöngin və rəngarəngdir. Bu şeirlərdə caniyyətə bas vərən içtimai proseslərin obyektiv bədiyi təsvirini ham da onun şeirlərində görmük mümkündür. "Tabriz" (1928, №3), "Mən və bayramlar" (1928, №12), "Döy arvadı" (1928, №14), "Xata-bala" (1928, №16), "1 Mayis bayramı" (1928, №18), "Na üçün" (1928, №22), "İl bası" (1928, №23), "Əhməqam?" (1928, №28) və s. şeirlərində içtimai mühitdə gedən hadisə və keyfiyyətlər tanqid hədafi edilir. Əsərbiyatınas F.Hüseynov şairin şeirlərinin mövzuya, problematika aktuallığını yüksək qiymətləndirirək yazardır: "Müsərislik və aktuallıq Əli Nəzmi yaradıcılığının on ümde meziyyətlərindən biridir. O, həmişə dövrün, hayatın dikta etdiyi mövzuları qələm almış, bunlara realist demokratik əsərbiyatı cəbhəsindən yanaşmışdır. Şairin yaradıcılığında galacaya çağırış ruhu mübarizəyə ovannıya və yüksəkliklərə mövzulardır".¹⁸ [2, 232]

Θ. Nəzərinin satirik şeirlərində camiyat problemlərinin adı hadisələrindən tətbiq olunmuş, ictimai-siyasi problemlərəcən, bu və digər şəkildə toxunulur. Sairin bir çox şeirlərində 20-ci illarda camiy-

yətəd gedən mədəni inqilabdan narazı qalanların obrazı yaradılırdı. Ə. Nəzminin də "Mədəni inqilab" serində 20-ci illarda camiyatda gedən proseslər bəlli tədqiq obyekti edilir. Şairin satirik qəhrəmanlarına görə mədəni inqilab çoxlarının "ovqatını təlx", "əhvalını xarab" edib. İndiyyə qədər Tərtərda, Quranda "mədəni inqilab"ın yazılımadığını, rövzəxanların buyurmadığındı ortaya çıxdığını da camiyatda narahatlıqlar yaratdıqını dila gatırı. Nədir mədəni inqilab yaratdı? problemlər?

Kepka götür şapka qoy-geymə deyirlər papaq.
Küçəyə çıxın qadın-həpsi açıq qol-bacaq.
Çadrasız arvadlara-söymək edilsin yasaq.
Yemə sarımsaq-soğan-icmə araqı şərab.
Ax mədəni inqilab-ax mədəni inqilab.

*Ölkədə derlər hələ-qalmamalı bisavad,
Çöldə obanlar dəxi-ətməlidir içtihad,
Həm dayışısın həyat-aslı, nəsab, rəsm, ad,
Təzə əlibə ilə-işr oxusun kamiyab,
Ax madəni inqilab-ax madəni inqilab [3, 1928, №44, s.3]*

Ə Nəzminin şeirlərində beynalxalq problemləkə da başlıca yer tutur. M.Ə. Sabirin satirik şeirlərində İranda və Türkiyədə baş verən hadisələr tənqid edildiyi kimi, Ə Nəzminin də şeirlərində bu mövzuya geniş yer verilirdi. O, "Təbriz" satirásında Təbrizdə dini "tazakküri-dəyəranat" məcmuasında nəşr edilən baş məqalənin və bu nəqrədə mövhumi möcuzaların olmasına isbatı çalışması masasası tənqid edilir. Doğrudır, Azərbaycanın satirik şeirlərində İranda baş verən hadisələr çox tənqid edilir. Lakin Təbriz həmçinin lirik planda təsvir edilmişdir. Ə Nəzminin şeirlərində bu əməna pulsuları tənqid ifadə ruhunda öz əksini tapır.

Daha bir çocuq deyildir-yetişti kamala Təbriz
Yazır indi öz alia-böyüyib-maqala Təbriz.
Bitirib yena galibdir-iki məktəbi-dəyanat
Edsəcə deyilmə bəlli-ki, dəyanatı səyahət?
Buraxarmı bir harfi-qıla dininə əhanət
Gatırıvər "həzibullah" - buna heç xayadə Təbriz?
Daha bir çocuq deyildir-yetişti kamala Təbriz? [3, 1928, №4, s. 2]

"Xata bala" şeirinde ise Türkiye'de mescidin dövlətdən ayrılması barədə çıxarılan qərar alıqlanır. Seirdə iki Türkiye – kecmiş və bugünkü Türkiye'nin müqayisəsi aparılır.

"Molla Nasreddin" bağlandıqdan sonra Ə.Nəzminin çox nadir hallarda satirik şeirləri çap olunur. 30-cu illərdə satirik jurnalın olmaması onun satira yaradıcılığını müntəzəm davam etdirməsinə imkan verməmişdir. Yalnız 30-40-ci illərdə yenidən şairin satirik şeirləri görünməyə başlıdır. Mühəsribə illərində dərc edilən "Tulki həccə gedir" (1942), "Olma, eşşayım, olma" (1942) şeirlərində fasiştər lağşa qoyulur və onların burununun azılacağı günün yanında olması ifadə edilirdi. Şairin mühəsribə dövründə yazdığı şeirləri tədqiq edən adabiyatşunas B.Əhmədov yazır: "Ə.Nəzmi mühəsribənin sonuna yaxın daha məhsuldar olur və bir-birinin ardınca yazdığı şeirlərdə özünəməxsus qazabınla yanaşı, onun məxsərə və lağetmə silahı da işə düşür. O, düşmənə avvalki kimi qızılbaşlımlı, daha çox güllür, ona lağ edir, ala salır" [9, s.248].

Belalikâ, Ə.Nazmi yaradıcılığının sovet dövrünü araşdırınan satırık mazmunun, mozmunlu
əvvaklı kimi mühüm yer tutduğunu görmük olar. Şair bu şiirlərində, əsasən 20-ci illərdə ictimal hə-
yatda gedən prosesləri, bəzi mövcud qüsurları təqib edirdi. "Molla Nəsreddin" jurnalının dərc edil-
məsi şairin satırık şeirlərin üçün gərəkli bir tribuna olur. Ola bilsin ki, bəzi mövzularda (əsasən quru-
luşa, yeniliklə bağlı) bu şeirlər əvvaklı satırık kəşkinliyi qoruyub saxlamamış olsun, ancaq bir çox

məsələlərdə (qadın hüquqları, gerilik, ətalət, dil məsələsi və s.) Ə.Nəzmi satirası öz kəsərliliyi, ifadə vasitələrinin zənginliyi, forma əlvənliliyi baxımından əhəmiyyətini qoruyub saxlayırdı.

ƏDƏBİYYAT

1. Belinski V.Q. Seçilmiş möqalələr. Bakı, "Gənclik", 1979.
2. İbrahimov M. Niyəsiz, necəsiz bir yazışan sən. Bakı, "Yazıcı", 1985.
3. "Molla Nasreddin" jurnalı: 1923-1931-ci illər.
4. Nəzmi Ə. Sijimqulunam (Müqəddimə Əmin Abidindir). Bakı, Azərnəşr, 1927.
5. Nəzmi Ə. Bölkə bu yaxşı oldu (seirlər). Bakı, Azərnəşr, 1930.
6. Nəzmi Ə. Üç məşdi. Bakı, Azərnəşr, 1935.
7. Nəzmi Ə. Satira məməlilər. Bakı, Azərnəşr, 1945.
8. Hüseynov F. "Molla Nasreddin" və məllənəsərəddinçilər. Bakı, "Yazıcı", 1986.
9. Əhmədov B. Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər). Bakı, "Elm", 2000.

ALI NAZMI'S SATIRICAL POEMS IN THE CONTEXT OF SOSREALISM

Summary

In the article one of the satirical poets of the XX century, Ali Nazmi's satirical poems written during the Soviet era are analyzed. It is noted that despite the embargo put on satire during the Soviet era, satire pursued its existence. Especially the publication of the magazine "Molla Nasreddin" in Baku, after a short break, was a impetus for the existence of the satirical poetry. In the article such a conclusion is drawn that during the Soviet era satirical content continued in Ali Nazmi's literary activity. The poet mainly criticized the processes occurring in the 20s, and some current faults. The publication of the magazine "Molla Nasreddin" becomes a kind of necessary podium for the poet's satirical poems. Maybe in some topics (mainly connected with society, novelty) these poems haven't saved their previous satirical sharpness, but in some issues (woman rights, lagging behind, inertia, language issue etc.) Ali Nazmi's satire kept its sharpness, from point of richness of means of expression and colourfulness of form.

САТИРИЧЕСКИЕ СТИХИ АЛИ НАЗМИ В КОНТЕКСТЕ СОЦРЕАЛИЗМА

Резюме

В данной статье исследуется творчество одного из сатирических поэтов XX века Али Назми в советскую эпоху. Несмотря на цензуру, которая правила над сатирой в советскую эпоху, она всё-таки существовала. Особенно восстановление после перерыва журнала «Молла Насреддин» стало толчком развития сатирической поэзии. В статье указывается, что в советский период в творчестве А.Назми сатирическая тема продолжала свое развитие. Поэт в этих произведениях критиковал некоторые процессы, происходящие в общественной жизни. И таким образом издание журнала «Молла Насреддин» становится трибуной сатирических стихов. Возможно, некоторые темы этих стихов не сохранили свою резкость, но во многих сатирах А.Назми в основном это наблюдается.